

XXəsrin əvvəlləri dönyanın bir çox xalqları və ölkələri üçün ən ziddiyətli, kataklizmlərlə dolu, müxtəlif kolliziyaların mövcud olduğu tarixi dövrü idi. Həmin dövr bir seçim fazası kimi də səciyyələnə bilər ki, bu da, xüsusən, Şərqi xalqları üçün mühüm əhəmiyyət kəsb edirdi. Həmin xalqlar arasında azərbaycanlılar ön yeri tuturdı. Belə ki, həm coğrafi baxımdan Azərbaycanın Avropa ilə Asyanın qoşlaşdırıcı yerləşməsi və həm də neft sənayesinin inkişafı ilə əlaqədar Bakının müxtəlif sahələr üzrə bəlkə de mərkəz şəhərlərində birləşdirilmiş buna zəmin yaradırdı. Ölək, xüsusən, onun əsas şəhəri olan Bakı sanki seçim qarşısında qalmışdı. Nece olmalı? Əsrərən gələn ənənələr, adətlər yaşadılmalı və Şərqi bir hissəsi kimi qalmalı, yoxsa inkişafı maariflənməyə, müasir sivilizasiyanın bir hissəsinə əvərilməyə nail olmaq üçün Qərbi üz tutmalıdır?

Seçim axtarışı öz əksini Azərbaycan ədəbiyyatında da təpmışdır. Dolayısı və ya birbaşa olaraq, bu probleme həsr olunmuş müxtəlif əsərlər arasında "Əli və Nino" xüsusi yer tutur. Müəllif Məhəmməd Əsərbəy öz əsərində yuxarıda göstərilən ziddiyətli baxışları Əli və Ninonun - əsərin baş qəhrəmanlarının qismində, kişi və qadın münasibətlərində vermişdir.

R.Məmmədov yazar: "Şərqlə Qərb arasında feminism məsələsində müyyəyen fərqlər olmuşdur. Bu baxımdan, Azərbaycanın mənəvi fikir tarixində xarici təsirlərə qarşı güclü mübarizə meyilləri diqqəti cəlb edir. Qədim dövrdən başlanan bu meyillər XIX-XX əsrlərə dək davam edib gelmiş, H.Zərdabın, C.Məmmədquluzadənin, M.Ə.Sabirin, F.Köçərlinin yaradıcılığında daha geniş şəkil almış, öz inkişafının növbəti mərhələsinə keçmişdir. Bu mənada, C.Cabbarlinin əsərləri, xüsusilə seçilir. İlk əvvəl onu qeyd edək ki, görkəmli Azərbaycan dramaturqu, yazıçı-tədqiqatçı qadın məsələsinin tərənnüməsü, məhz qadınlar üçün yeni adqyma sahəsində tam bir dövr açdı. O, yaradıcılığının məzmunu və qəhrəmanlarına sədidiyi gözel milli adlarla güclü təsiredicidir. Nümunəvi iş gördü. Ədib-dramaturq tarixi mövzuya müraciət edərək tekcə "Od gəlin" pyesində VII-VIII əsrləri və ümumiyyətlə, Azərbaycan ruhunu, mənəvi fikir tarixini, dilini təmsil edən gözlədlər seçmiş, qəhrəmanlarına vermişdi: Elxan, Solmaz, Qorxmaz, Dönməz, Sönməz, Toğrul, Gülgün, Altay, İldırım, Sevil, Yaşar, Gültəkin, Güler, Güllüş, Sevər, Almaz, Gülsabah və s."

Nurlanə Əliyeva yazar: "Ümumiyyətlə, Azərbaycan mühaciret ədəbiyyatının görkəmli nümayəndəsi olan Məhəmməd Əsərbəy öz əsərlərdə Şərqi və Qərb münasibətlərinə tez-tez toxunmuş, bunu kişi və qadın qismində vermiş və Şərqi baxışlarını kişi qəhrəmanları, Qərb baxışlarını qadın qəhrəmanların fikirləri ilə vermişdir. Bu, bir tərəfdən, müəllifdə öz ailəsindən gələn münasibətlə formalashmışdır. Qeyd edək ki, Bakıda azərbaycanlı neft sənayecisinin ailəsində anadan olmuş Məhəmmədin anası Rusiyadan gələn ziyanlı təbəqəsinə məxsus bir qadın olmuşdur. Diger tərəfdən isə, həm o dövrdə, həm də müasir zamanda Azərbaycan cəmiyyətində qarşıq

nikahlarda kişi tərəfinin azərbaycanlı olması daha populyardır. Az əmər sərmüş (1905-1942), Almaniyyada, Polşada, Avstriyada, özünün seçdiyi "Qurban Səid", "Leo Nussimbaum" imzaları ilə əsərləri çap olunmuş, 20-yə yaxın kitabın müəllifi olan Məhəmməd Əsərbəy hansısa mədəniyyətin daha yaxşı olmasını deyil, pis və yaxşı tərefləri ilə, nece varsa, o cür də göstərməyə çalışmışdır. Məsələn, gimnaziyanı yenicə bitirmiş Əliyə atası belə məsləhət verir: "Oğlum,indi, həyata qədəm basdırın anda mən sən bir daha müsəlmanın vəzifələrini başa salmalyam. Biz burada, Allaha imanın olmadığı bir diyarda yaşayıraq. Məhv olmamaq üçün qədim ənənələrimizi və köhnə həyat tərzimizi mühafizə etməliyik. Oğlum, tez-tez dua et. İcki içmə. Heç bir yad qadını öpmə. Yoxsullara və zeiflərə mərhəmet göstər. İman yolunda qılınçı sıyrıb can vermək üçün həmişə hazır ol. Son döyüş meydانında həlak olsan, bu, mən qocanı ağıridaçaq. Amma şərəfsiz olub sağ qalsan, mən qoca kişi xəcalət çəkəcəyəm". Zənnimizcə, müəllif əsərə Əlinin atası vasitəsilə adət-ənənələri müdafiə edən, dünyada baş verən deyisişlikləri tam dərk edə bilməyən, dünyəvi təhsil almamış, yaşı Azərbaycan zadəganlarının fikirlərini ifade edir. Ortodoks müsəlman olan ata oğlunun xristian qızı ilə evlənmə isteyini biliyən, ona belə məsləhət verir. "Yaxşı iş görürsən evlənirsin. Mən üç dəfə evlənmişəm. Lakin arvadlarım payız milçeyi kimi ölüb gedirdilər. İndi isə, bildiyin kimi, heç evli də deyiləm. Amma sən evlənən, bəlkə mən də evləndim. Sənin Nino xristian qızıdır. Qoyma onu evinə yad imanı getirsin. Bazar günləri onu kilsəyə göndər, amma evinə gərek keşəf ayağı dəyməsin. Qadın tez sınaq bir

yürücü quşun burnu kimi uzun və əyri bir burun görünürdü. Burun mənə tərəf yönəldi. Tez gözlərimi yana çekdim. Məni qəribə bir yorğunluq büründü. Nə yaxşı ki, Nino ədəmə geymir və onun uzun və əyri burnu yoxdur! Yox, mən Nino heç vaxt çadranın altında gizlətməyəcəyəm. Bəlkə dəqiq bilmirdim. Bütün güneşin parıltısında Nino-nun siması durdu gözlərimin qabağında, Nino Kipiani - gözəl gürbəti adı! Avropa adətlərinə vurğun alıcı-nab valideynləri olan Nino!" Fikrimizcə, burada nəyi isə şərh etmək artıq olardı.

Əlinin gimnaziyanı bitirməsinə, müasirlikdən xəbəri olmasına və ən başlıcası qəlbən sevməsinə baxmayaraq, bəzən onu da Nino-nu və eyni zamanda, Qərb-dərən qaydalarına münasibətlərinə tərəddüdlər və şübhələr bürüyür: "Mən Nino-nu sevirəm, amma, o yenə də məni çasdırır, heyrət və şübhəyə salır. Küçədə özüe kişilər ona baxanda sevinir. Əxlaqlı bir Şərqi qadınını bu, hirslenirdə. O, məni öpür. Mən onun döşlərini və baldırlarını tumarlayıram, amma bizi heç nişanlı da deyilik, ax! O eşq-məhəbbət kitablarını oxuyanda, gözleri xəyal və arzu hissi ilə dolur. Soruşanda ki, axı, nəyin hasratındasən? Təcəccübə başını yırğalayır ki, özüm də bilmirəm. Nino-nu yanında olanda, ümumiyyətlə, arzum və həsrətim olmur. Mənəcə, Nino-nun bu xasiyyət onu tez-tez Rusiyaya getməsindən irəli gelir. Atası onu həmişə özü ilə Peterburqa aparardı. Rus qadınlarının isə dili və ağlını itmiş qadınlar olduğunu hamı bilir. Onların gözləri ehtirasla dolu olur, ərlərini tez-tez addadır, başqaları ilə gəzirlər. Amma, buna baxmayaraq nadir hallarda onların ikidən çox uşaqları olardı. Allah onlara belə cəza verib!" Bütün şübhə və tərəddüllerin baş-



Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkışafına
Dövlət Dəstəyi Fondu

KIVDF

www.kivdf.gov.az

Bu yazı Azərbaycan Respublikası Prezidenti
yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkışafına Dövlət Dəstəyi Fondu maliyyə
dəstəyi ilə "İnsan hüquq və azadlıqların
müdafası, vətəndaşların hüquqi, siyasi mədəniyyət
səviyyəsinin yüksəldilməsi, sosial və siyasi
fəallığının artırılması" istiqaməti
çərçivəsində hazırlanıb

"Əli və Nino" əsərində insan hüquqları problemi

qabdır. Bunu bilmək vacibdir. Hamilə olduğu vaxt onu döymə. Amma yadından çıxartma: evin ağası sənən, o da sənən kölgənde yaşa malıdır. Bilirsən ki, müsəlmanlar dörd arvadı birdən saxlaya bilər. Amma biri ile kifayətlənsən yaxşıdır. Əlbette, Nino-nun uşağı olmasa, başqa məsələdir. Arvadına sədaqətsizlik eləmə. Onun sənən toxumunun hər damlasına haqqı vardır. Zinakarlıq edən əbədiyyətə kimi lənətlidir. Onunla səbrli ol. Qadınlar uşaqları kimidirlər, amma uşaqların fərqli olaraq daha hiyləgər və daha yaman olurlar. Bunu bilməlisən, bu, çox vacibdir. İstədiyin vaxt ona çoxlu hədiyyələr getir, ipək və daş-qasaq ver. Amma ehtiyaçın olanda, o sənən məsləhət verəndə, tərsinə hərəkət et". Göründüyü kimi, dindar və konservator olan Əlinin atası qadınları "hiyləgər və yaman" adlandırsa da, onlarla alıcı-nab formada münasibətdə olmayı da vurğulayır.

Çadralı və çadrasız qadınlara münasibət isə gənc və dünyəvi təhsil almış Əli tərefindən belə qiymətləndirilir: "Başına mavi zolaqlı çadra örtmiş, ayağında şappildən ev başlığı geymiş bir qadın yanından keçdi. Çadranın altında

qaldırmamasına baxmayaraq, məhəbbət yenə qalib gəlir: "Bununla bele mən Nino-nu yene sevirəm."

Müəllif Şərqi və Qərb arasında müxtəlif fərqləri, ziddiyətli məqamları, əsərin qəhrəmanlarının ayrı-ayrı personajlarının dialoqları vasitəsilə verməyə çalışır. Belə dialoqlardan birində, bütün fərq və ziddiyətləri ilə birləşdə, Şərqi səhərə, Qərb isə meşəyə bənzədir. Əli bəy və qoca Didiani arasında dialoq qismində maraqlı müqayisə aparılır: "Ağalar sizin üçün nə qədər əzizdir, mənim üçün də səhərə əzizdir. Möhtərem Didiani, ağacların olduğu dünya məni kərrixdir, çasdır. Bu dünya vahime və tapmaca ilə, cin və şeytanlarla doludur. Baxış sahəsi dardır, keçilməz və qaranlıqdır. Gündəş şüaları ağacların kölgəsində hərarətini itirir. Hər şey alatoran və qeyri-realdir. Meşənin kölgəsi məni sıxır, bulaqların xışlışını eşidənə isə, kədərə qərq oluram.

Mən sadə şeyleri sevirəm - külliyi, qumu və daşları. Səhər qılinc zərbəsi kimi sadədir. Meşə isə Qordi dütünüyü kim və dolaşdır. Mən meşədə çəşib - qalıram, möhtərem Didiani". Əlinin fikrine münasibət bildirən Didianinin sözleri

ilə, müəllif söhbətin nədən getdiyi ni açıq şəkildə izah edir: "Sizdə səhəra adəminin ruhu var. Görünür, insanın bölmək üçün yalnız bir doğru üsü vardır: insanları meşə adamlarına və səhəra adamlarına bölmək lazımdır. Şərqi içkisiz sərəxoşluğu səhradan gəlir. Səhərə isti külək və qızmar qum insanları sərəxoş edir. Səhəra dünyası sadə və problemsiz bir dünyadır. Meşə isə suallarla doludur. Yalnız səhəra sual vermir, məhsul vermir və heç nə vəd etmir. Lakin ruhun atəşi, qığılçımı meşədən gəlir. Səhəra adəmi, yəni gördüküm və təsəvvür etdiyim səhəra adəmi yalnız bir və bir həqiqətə malikdir: bu kişidir onun daxilində olan.

Meşə adəmi isə coxsifətdir. Təəssübəşər səhradan gəlir, yaradıcılar isə meşədən. Şərqi ilə Qərb arasında əsas fərq də eley bu dur."

Bəzən əsərdə bu tip mövzudan olan mübahisələr bir-birini sevən iki gənc arasında da olur: "Mən istəyirəm ki, sən enli küçələri və yaşı meşələri sevəsan. Mən istəyirəm ki, sən Asyanın çürük divarlarına yapışış qalmayan, həyati yaxşı başa düşən. Mən qorxram ki, bir on ildən sonra sən mö-

minləşib, hiyləger bir adama çevriləksən və Gilandakı malikanəndə oturub günlərin bir günü mənə deyəcəksən: "Nino, sən yalnız bir tarlasan". İndi sən özün de görüm, axı məni ne üçün sevirsən?

-Səni ne üçün sevirəm, Nino? Səni, sənən gözlərini, sənən səsini, sənən etrini, yerisini sevirəm. Nino, axı, bundan artıq nə istəyirsən. Mən səni bütünlükle sevirəm. Başa düş ki, Gürcüstan ilə İranın sevgisi bərədir. Sizin böyük şairiniz Rustaveli min il bundan qabaq, bax, burada dayanmışdı. O, kralıça Tamaraya burada məhəbbət mahniları oxuyurdu. Onun mahniları İran rübaiları kimidir. Rustavelisiz Gürcüstan, İransız Rustaveli ola bilməz". Göründüyü kimi, tərəddüd və fərqlilik haqqında fikirlər tekçə Əlini deyil, Nino-nu da tez-tez narəhat edir. Digər tərəfdən, etrafının, xüsusən də, ailəsinin dostu qismində qəbul etdiyi Naxararyanın ardi kəsilməyən təbliğatı da öz işini görür. Müəyyən vaxtda, həmin şübhə və təbliğatın nəticəsində, Nino Əlidən üz döndərir və Naxararyanın onu qaćırtmasına etiraz etmir.

Vahid Ömərov,
fəlsəfa üzrə fəlsəfa doktoru